

Gültəkin bir dilbər ki, uzanmışdı arxası üstə gullər içində

Sirli bir zaman duyulurdu
gecə yağışlarının intizarında,
axdılqca, dəyişdikcə göydə buludlar,
o dalgalı, zərif beşiklər; ölmüşdüm mən də artıq.
Yerlərə göy arasındakı bir şəhərdi
son pənahgahım,
o ötən günlərimin mehriban qadınları da
səsləyirdilər məni hər tərəfdən daim,
neçə bahar cavanlaşmış doğma anam da,
bircə-bircə seçərək qızıl gulləri
bəyaz türülü qonçələrindən
tellərimə çələng düzürdü.

Gecəydi hələ,
inamlı axırdı ulduzlar
qızılı səma ciğırlarıyla,
o faniyə çevrilmiş hər şey də
haqlayırdı məni gizli sığınacaqlarımızda,
xatırlatmaqçın mənə açıq qalmış bağçaları,
ömrün mənasını;
ancaq, məni üzürdü öz son təbəssümüylə
gültəkin bir dilbər ki, uzanmışdı arxası üstə
gullər içində.

Yağış və dəmir rəngi

Sən deyirdin: ölüm, sükut, tənhalıq;
Necə ki, sevgi, həyat deyirlər.
Ani təsəvvürlərdən doğan sözlər idi onlar.
Külək də qalxırdı yüngülər hər səhər,
yağış və dəmir rəngli zaman da
ötüb keçirdi daşların, bizim lənətə gəlmis
qapalı hənirtimizin üzərindən.
Həqiqətə çox var hələ!
Elə isə, söylə mənə,
ey, xaçın üstündə çarmıxlansmış insan,
sən də ey, əlləri qana qəltən olmuş,
hansi cavabları verim mən
həqəqəti soranlara?
İndi, özgə bir sükut çöküncə gözlerimə,
qalxınca özgə bir rüzgar,
pas yenidən gül açınca.

Bəlkə təkcə bir ürək

Yağışlı gecədə yayilar ətrafa
cökə çıçəklərinin kəskin ətri.
Boş qalar sevinc anları,
onun çılgın fərəhləri,
ildirim tək çaxan gülüşlər...
İndi qismətimiz - sonsuz biganəlik,
bir hərəkətin, bircə kəlmənin xatirəsi,
quşların duman qatında
tənbəl-tənbəl uçuşu tək.
Bəs nəyin intizarındasan, sərgərdan könül?
Bəlkə o bircə anın ki, verəcək nəhayət qərarını,-
əvvəlimizmi bu, ya sonumuzmu?
eynidir artıq, talelərimiz də.
Burada, yanğınların qara tüstüsündən
qovuşur hələ də boğazlarımız.
Bacarsan, unut bu kükürd qoxusunu,
unut bu xofu.
Sözlər usandırır varlığımızı
daş atılmış lal sulardan qalxan sədalar tək;
bəlkə təkcə bir ürək qalır bizə yalnız,
bəlkə təkcə bir ürək?

Söyüd budaqlarından

Axı necə nəgmə deyə bilərdik biz
yadelli dabanını sinəmizə sıxanda,
meydanlardakı buz mələfələr üstə
pərən-pərən ikən şəhidlərimiz,
susmaq bilməyəndə körpələrin
yanıqlı iniltisi,
telegraf dirəyində çarmıxlansmış
oğluna tərəf gedən ananın
qara naləsini eşidirkən?
O vaxt sadiq çıxıb andımızı,
həzin küləklərdə yellənərək,
söyüd budaqlarından asılı qalmışdı
bizim də rübablarımız.

İtalyan dilindən tərcümə edən:

Cəmşid CƏMŞİDOV